

BEŞİNCİ ÇAĞIRIŞ AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ MƏCLİSİNƏ 90 SAYLI AĞDAŞ SEÇKİ DAİRƏSİ ÜZRƏ TƏKRAR SEÇKİLƏRİN HAZIRLANIB KEÇİRİLMƏSİ ÜÇÜN ƏSAS HƏRƏKƏT VƏ TƏDBİRLƏRİN

T Ə Q V İ M P L A N I

Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2016-cı il tarixli Sərəncamı ilə 90 sayılı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilər 2016-cı il iyunun 18-i, şənbə gününə təyin edilmişdir.

Sıra sayı	Əsas hərəkət və tədbirlər	İcraçılar	Keçirilmə müddətləri	
			Azərbaycan Respublikasının Seçki Məcəlləsi və digər hüquqi aktlara əsasən	Təvsiyə olunan müddətlər
1	2	3	4	5
1	Deputatlığa namizədlərin irəli sürülməsi	Passiv seçki hüququ olan vətəndaşlar öz təşəbbüsləri ilə, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları	Seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı rəsmi dərc olunduqdan sonra Maddələr: 3, 53, 54, 146	
2	Namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması barədə əsaslandırılmış qərarın qəbul edilməsi	Dairə seçki komissiyası	Müvafiq sənədlərin komissiyaya təqdim edilməsindən sonra 5 gün müddətində Maddələr: 53.6, 54.9	
3	Namizədə və ya onun səlahiyyətli nümayəndəsinə, habelə siyasi partiyanın və siyasi partiyalar blokunun səlahiyyətli nümayəndələrinə imza vərəqələrinin verilməsi	Dairə seçki komissiyası	Namizədliyin irəli sürülməsini təsdiq edən qərar qəbul edildiyi gündən başlayaraq Maddələr: 53.6, 54.9	

4	Namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması	Azərbaycan Respublikasının 18 yaşına çatmış aktiv seçki hüququna malik vətəndaşı, namizəd, siyasi partiya, siyasi partiyaların bloku	Dairə seçki komissiyasının deputatlığa namizədliyin irəli sürülməsini təsdiq edən qərarından sonra M a d d ə l ə r : 56 , 57, 147	
5	Müşahidə aparılması üçün ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi	Aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında; beynəlxalq (xarici) müşahidəçilər (qanunla müəyyənləşdirilmiş qaydada müvafiq dəvət əsasında Azərbaycan Respublikasına gəlib Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçməklə)	Seçkilərin elan edildiyi gündən başlayaraq seçkilərin keçirilməsi gününə 10 gün qalanadək M a d d ə l ə r : 1.1.19, 1.1.20, 40.4 – 40.6, 44	2016-cı il iyunun 8-dək
6	Müşahidə aparılması üçün ərizələrin seçki dairəsinin dairə seçki komissiyasına təqdim edilməsi	Aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında	Seçkilərin elan edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək M a d d ə l ə r : 1.1.19, 40.4, 40.5, 40.7	2016-cı il iyunun 13-dək

7	Səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə etmək üçün xüsusi icazə almaqdan ötrü Mərkəzi Seçki Komissiyasına müraciət edilməsi	Aktiv seçki hüququna malik Azərbaycan Respublikasının vətəndaşı öz təşəbbüsü ilə, qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında	Seçkilərin elan edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalanadək M a d d ə l ə r : 1.1.19, 40.4, 40.5, 40.13	2016-cı il iyunun 8-dək
8	Müşahidəçilərin qeydə alınması və onlara Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada hazırlanmış lövhəciklərin verilməsi	Mərkəzi Seçki Komissiyası Dairə seçki komissiyası	Müşahidə aparılması barədə qərar ərizənin verildiyi tarixdən Mərkəzi Seçki Komissiyası tərəfindən 3 gün müddətində; dairə seçki komissiyası tərəfindən isə 2 gün müddətində qəbul edilir. M a d d ə l ə r : 25.2.20, 40.6, 40.7, 40.13, 44.4	
9	Dairə, məntəqə seçki komissiyaları üzvlərinin və kompyuter mütəxəssisinin təlimatlandırılması ilə əlaqədar treninqlərin təşkili və peşə hazırlığının artırılması ilə bağlı digər proqramların həyata keçirilməsinin təmin edilməsi	Mərkəzi Seçki Komissiyasının treninq qrupları, Katibliyinin İnformasiya Mərkəzi	M a d d ə 25.2.7, 25.2.10	Mütəmadi
10	Teleradio verilişləri və digər yayım qurumları vasitəsilə seçki qanunvericiliyinin izahı, seçki subyektlərinin hüquqi biliklərinin artırılmasının təmin olunması (çıxışlar, müsahibələr, "dəyirmi masa"lar), əyani vəsaitlərin (videokliplər, plakatlar, bukletlər və s.) hazırlanması və nümayiş etdirilməsi	Mərkəzi Seçki Komissiyası	M a d d ə l ə r : 25.2.7, 25.2.10	Mütəmadi

11	Seçki fondunun formalaşdırılması üçün xüsusi seçki hesablarının açılması	Namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiya, siyasi partiyalar blokunun buna səlahiyyətli olan nümayəndələri	Namizədiyin irəli sürülməsi barədə dairə seçki komissiyasına bildiriş təqdim edildikdən sonra 5 gün müddətində, qeydiyyat üçün zəruri olan seçici imzalarının yığılmasına azı 24 saat qalmış Maddələr: 91.1, 91.2, 157.1, 157.2	
12	Namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin təqdim edilməsi	Namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi	Səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək Maddə 58.1	2016-cı il aprelin 29-dan mayın 19-u saat 18.00-dək
13	Birinci ilkin maliyyə hesabatı	Namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi	Qeydiyyat üçün zəruri olan sənədlərlə birlikdə Maddə 94.3.1	
14	İmza vərəqələrində və təqdim edilən digər sənədlərdə olan məlumatların düzgünlüyünün yoxlanılması və namizədin qeydə alınıb-alınmaması haqqında qərarın qəbul edilməsi	Dairə seçki komissiyası	Sənədlər qəbul edildikdən sonra 7 gün müddətində Maddələr: 60, 148.1	
15	Namizəd, siyasi partiya, siyasi partiyaların bloku tərəfindən təyin olunmuş vəkil edilmiş şəxslərin qeydə alınması və onlara lövhəciklərin verilməsi	Dairə seçki komissiyası	Vəkil edilmiş şəxslərin təyin edilməsi barədə namizədin yazılı ərizəsinin və ya siyasi partiyanın, siyasi partiyalar blokunun təqdimatının, habelə vətəndaşın vəkil edilmiş şəxs olmaq barədə razılıq ərizəsinin daxil olduğu gündən başlayaraq 3 gün müddətində Maddələr: 72.1, 72.2, 152	

16	Seçicilərin tanış olması və əlavə dəqiqləşdir-mələr aparılması üçün seçici siyahılarının təqdim edilməsi	Məntəqə seçki komissiyası	Səsvermə gününə azı 35 gün qalmış M a d d ə 48.1	2016-cı il mayın 14-dək
17	Seçici siyahılarının Mərkəzi Seçki Komissiyası-nın internet saytında yerləşdirilməsi	Mərkəzi Seçki Komissiyası	Mərkəzi Seçki Komissiyası tər- rəfindən müəyyən edilən qaydada təsdiq edildikdən sonra M a d d ə 46.1	
18	Səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqəsinin hazırlanma qaydasına və sayına aid tələblərin təsdiq edilməsi	Mərkəzi Seçki Komissiyası	Səsvermə gününə azı 45 gün qalmış M a d d ə 101.1	2016-cı il mayın 4-dək
19	Səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqələrinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyasına verilməsi	Mərkəzi Seçki Komissiyası	Səsvermə (qeydiyyatdançıxma) vəsiqəsi səsvermə gününə azı 45 gün qalmış Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyasına verilir	2016-cı il mayın 4-dək
20	Səsvermə üçün qeydiyyatdançıxma (səsvermə) vəsiqələrinin dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi	Dairə seçki komissiyası	Səsvermə (qeydiyyatdançıxma) vəsiqəsi səsvermə gününə azı 25 gün qalmış dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilir M a d d ə l ə r: 101.1, 101.2	2016-cı il mayın 24-dək
21	Qeydə alınmış namizədə qeydiyyat vəsiqəsinin verilməsi	Dairə seçki komissiyası	Qeydə alındıqdan sonra M a d d ə 60.7	
22	Seçki dairəsi üzrə qeydə alınmış namizədlərin siyahısının dövrü nəşrlərdə dərc edilməsi	Mərkəzi Seçki Komissiyası	Səsvermə gününə azı 20 gün qalmış M a d d ə 148.5	2016-cı il mayın 29-dək

23	Seçkiqabağı təşviqatın aparılması	Qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri	Səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. M a d d ə 75	2016-cı il mayın 26-da başlanır, 17 iyun saat 8.00-da dayandırılır.
24	Seçki məntəqələrinin ərazisində seçkiqabağı təşviqat materiallarının löhvələrdə yerləşdirilməsi üçün müvafiq yerlərin müəyyənləşdirilməsi	Dairə seçki komissiyasının təklifi ilə yerli icra hakimiyyəti orqanı və bələdiyyə qurumları	Səsvermə gününə azı 30 gün qalmış M a d d ə 87.6	2016-cı il mayın 19-dək
25	Seçkiqabağı təşviqatın aparılması üçün müvafiq yerlərin ayrılması	Dairə seçki komissiyasının sifarişi ilə yerli icra hakimiyyəti orqanı və bələdiyyə qurumları	M a d d ə l ə r : 11, 86.3	
26	Bilavasitə seçkilərdən əvvəl seçki məntəqələrinin yaradılması: a) yaşayış məntəqələrindən kənarında yerləşən hərbi hissələrdə; b) həmin yerlərdə müstəsna hallarda	Seçicilərin olduqları ərazilərdə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi) və bələdiyyə qurumları ilə birlikdə dairə seçki komissiyası dairə seçki komissiyasının qərarına uyğun olaraq müvafiq qurumların rəhbərləri	Səsvermə gününə azı 50 gün qalmış M a d d ə l ə r : 35.2, 35.5 Səsvermə gününə azı 5 gün qalmış M a d d ə 35.5	2016-cı il aprelin 29-dək 2016-cı il iyunun 13-dək

27	Nömrələri və hüdudları göstərilən seçki məntəqələrinin siyahısının (seçki məntəqəsi yaşayış məntəqəsi ərazisinin bir hissəsini əhatə etdikdə), yaşayış məntəqələrinin siyahısının (seçki məntəqəsi bir neçə yaşayış məntəqəsində yaradılmışsa), habelə məntəqə seçki komissiyalarının, səsvermə otaqlarının yerləri (ünvanları) və məntəqə seçki komissiyalarının telefon nömrələri haqqında məlumatların dərc edilməsi	Dairə seçki komissiyası	Səsvermə gününə azı 45 gün qalmış M a d d ə 35.7 Seçki Məcəlləsinin 35.5-ci maddəsində göstərilmiş müstəsna hallarda yaradılan seçki məntəqələri haqqında məlumat isə onların yaradılması günündən ən gec 2 gün keçənədək M a d d ə 35.7	2016-cı il mayın 4-dək
28	Seçki komissiyalarının səsvermə protokollarının hazırlanması qaydasına, mətninə, formasına və sayına aid tələblərin təsdiq edilməsi	Mərkəzi Seçki Komissiyası	Səsvermə gününə ən gec 45 gün qalmış M a d d ə l ə r : 100.1–100.6	2016-cı il mayın 4-dək
29	Seçiciyə dairə seçki komissiyası və ya məntəqə seçki komissiyası tərəfindən qeydiyyatdan çıxma (səsvermə) vəsiqəsinin verilməsi	Dairə seçki komissiyası Məntəqə seçki komissiyası	Səsvermə gününə 45–25 gün qalmış; səsvermə gününə 24–3 gün qalmış M a d d ə l ə r : 101.2 – 101.4	2016-cı il mayın 4-dən mayın 24-dək 2016-cı il mayın 25-dən iyunun 15-dək
30	Səsvermənin yeri və vaxtı barədə bildirişlərin formasının, sayının və hazırlanmasına aid tələblərin təsdiq edilməsi	Mərkəzi Seçki Komissiyası	Səsvermə gününə azı 40 gün qalmış “Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə paylanması (çatdırılması) Qaydaları”nın 2.1-ci bəndi	2016-cı il mayın 9-dək
31	Seçki bülletenlərinin mətninin, formasının, sayının və hazırlanmasına aid tələblərin təsdiq edilməsi	Mərkəzi Seçki Komissiyası	Səsvermə gününə azı 35 gün qalmış M a d d ə l ə r : 99.1–99.4, 166	2016-cı il mayın 14-dək

32	<p>Hər bir seçki məntəqəsi üzrə təsdiq edilmiş seçici siyahılarının dəqiqləşdirilməsi:</p> <p>a) yolu çətin və ya ucqar yerlərdə yaradılan seçki məntəqələri üzrə seçici siyahılarının dəqiqləşdirilməsi;</p> <p>b) hərbi hissələrin, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin ərazilərində yaradılan seçki məntəqələri üzrə seçicilərin (hərbi hissələrdə yerləşən hərbi qulluqçuların, hərbi hissələrin yerləşdiyi ərazinin hüdudlarında yaşayan hərbi qulluqçu ailələrinin, istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslərin və cəzaçəkmə müəssisələrində cəza çəkən məhbusların və digər seçicilərin) siyahılarının dəqiqləşdirilməsi</p>	<p>Dairə və məntəqə seçki komissiyaları</p> <p>Seçicilər haqqında təqdim edilən məlumatlar əsasında məntəqə seçki komissiyası</p> <p>Hərbi hissə komandirlərinin, istintaq təcridxanaları və cəzaçəkmə müəssisələri rəhbərlərinin seçicilər haqqında təqdim etdikləri məlumatlar əsasında məntəqə seçki komissiyası</p>	<p>Səsvermə gününə azı 25 gün qalmış</p> <p>müstəsna hallarda isə məntəqə seçki komissiyasının yaradılmasından 2 gün sonra</p> <p>M a d d ə l ə r : 46.1, 46.5</p> <p>Səsvermə gününə azı 20 gün qalmış</p> <p>M a d d ə 46.6</p>	<p>2016-cı il mayın 24-dək</p> <p>2016-cı il mayın 29-dək</p>
33	<p>“Exit-poll” keçirmək niyyətində olan təşkilatların akkreditasiya üçün təqdim etdikləri sənədlərin qəbul edilməsi</p>	<p>Mərkəzi Seçki Komissiyası</p>	<p>Səsvermə gününə ən azı 20 gün qalmış</p> <p>“Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”nın 2.1-ci bəndi</p>	<p>2016-cı il mayın 29-dək</p>
34	<p>“Exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərarın qəbul edilməsi</p>	<p>Mərkəzi Seçki Komissiyası</p>	<p>Səsvermə gününə ən azı 10 gün qalmışadək</p> <p>“Azərbaycan Respublikasında seçkilərdə “exit-poll” keçirən təşkilatların akkreditasiyası Qaydaları”nın 2.3-cü bəndi</p>	<p>2016-cı il iyunun 8-dək</p>
35	<p>Səsvermə protokollarının hazırlanması</p>	<p>Mərkəzi Seçki Komissiyasının qərarı ilə müvafiq poliqrafiya müəssisəsi</p>	<p>Səsvermə gününə ən gec 30 gün qalmış</p> <p>M a d d ə 100.6</p>	<p>2016-cı il mayın 19-dək</p>

36	Seçki günü səsvermənin yeri və vaxtı barədə KİV-lər və məlumat lövhələri vasitəsilə seçicilərin xəbərdar edilməsi	Məntəqə seçki komissiyası	Səsvermə gününə azı 25 gün qalmış M a d d ə 104.1	2016-cı il mayın 24-dək
37	Səsvermə protokollarının Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyasına verilməsi	Mərkəzi Seçki Komissiyası	Səsvermə gününə azı 20 gün qalmış M a d d ə 100.8	2016-cı il mayın 29-dək
38	Səsvermə protokollarının dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi	Dairə seçki komissiyası	Səsvermə gününə azı 4 gün qalmış M a d d ə 100.8	2016-cı il iyunun 14-dək
39	İkinci ilkin maliyyə hesabatının təqdim edilməsi	Qeydə alınmış namizəd və ya onun səlahiyyətli nümayəndəsi, namizədi qeydə alınmış siyasi partiyanın, siyasi partiyalar blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri	Səsvermə gününə ən tezi 20, ən gec 10 gün qalmış M a d d ə 94.3.2	2016-cı il mayın 29-dan iyunun 8-dək
40	Seçki bülletenlərinin hazırlanması	Mərkəzi Seçki Komissiyasının qərarı ilə müvafiq poliqrəfiya müəssisəsi	Səsvermə gününə ən azı 10 gün qalmış M a d d ə 99.4	2016-cı il iyunun 8-dək
41	Səsvermənin keçirilmə tarixi, vaxtı və yeri (seçki məntəqəsinin ünvanı) barədə bildirişlərin seçicilərə paylanması	Məntəqə seçki komissiyası	Səsvermə gününə 7 gün qalanadək "Azərbaycan Respublikasında keçirilən seçkilərdə (referendumda) səsvermənin yeri və vaxtı barədə bildirişlərin seçicilərə paylanması (çatdırılması) Qaydaları"nın 3.1-ci bəndi	2016-cı il iyunun 11-dək
42	Seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyasına verilməsi	Mərkəzi Seçki Komissiyası	Səsvermə gününə azı 5 gün qalmış M a d d ə 99.6	2016-cı il iyunun 13-dək

43	Seçki bülletenlərinin dairə seçki komissiyasından məntəqə seçki komissiyalarına verilməsi	Dairə seçki komissiyası	Səsvermə gününə azı 3 gün qalmış M a d d ə 99.6	2016-cı il iyunun 15-dək
44	Səsvermənin keçirilməsi: a) həmin gün seçki məntəqəsində səsverməyə hazırlıq işlərinin başlanması b) seçki məntəqələrinin açıq elan edilməsi və seçki qutularının kilidlənməsi; c) səsvermənin başlanmasının elan edilməsi; ç) səs vermək üçün seçicilərin seçki məntəqəsinə daxil olmasının başa çatmasının elan edilməsi	Məntəqə seçki komissiyası a) məntəqə seçki komissiyaları (b,c, ç) Məntəqə seçki komissiyalarının sədrləri	M a d d ə l ə r : 104, 105, 167	2016-cı il iyunun 18-i bir qayda olaraq a) saat 7.30 b) saat 7.50 c) saat 8.00 ç) saat 19.00
45	Səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə ilkin məlumatların verilməsi (gün ərzində 5 dəfə)	Məntəqə və dairə seçki komissiyası, Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi	M a d d ə l ə r : 110.5, 110.6	Seçkilər günü: saat 10.00 saat 12.00 saat 15.00 saat 17.00 saat 19.00
46	Səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyalarının və dairə seçki komissiyasının yekun protokollarındakı məlumatların Mərkəzi Seçki Komissiyasının internet saytında ilkin məlumat kimi yerləşdirilməsi	Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzi	M a d d ə l ə r : 110.5, 110.6	Protokol tərtib edildikdən sonra gecikdirilmədən
47	Səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının yekun protokolunun 1-ci nüsxəsinin ona əlavə edilən sənədlərlə birlikdə dairə seçki komissiyasına göndərilməsi	Məntəqə seçki komissiyası	Seçicilərin səsələrinin hesablanmasına yekun vurulandan sonra dərhal, lakin 24 saatdan gec olmayaraq M a d d ə 106.7	
48	Məntəqə seçki komissiyasının yekun protokolunun 3-cü nüsxəsinin məlumat lövhəsində yerləşdirilməsi	Məntəqə seçki komissiyası	Protokol tərtib edildikdən sonra (5 gün saxlanılmaqla) M a d d ə 106.11	

49	Seçki dairəsi üzrə seçkilərin nəticələrinin müəyyən olunması, dairə seçki komissiyası protokolunun tərtib edilməsi və protokolun 1-ci nüsxəsinin ona əlavə edilmiş sənədlərlə birlikdə Mərkəzi Seçki Komissiyasına təqdim olunması	Dairə seçki komissiyası	Səsvermə günündən ən gec 2 gün keçənədək M a d d ə l ə r : 107.1–107.4, 169	2016-cı il iyunun 20-dən gec olmayaraq
50	Dairə seçki komissiyası protokolunun 3-cü nüsxəsinin və müvafiq məntəqə seçki komissiyaları protokollarının surətlərinin məlumat löhvəsində yerləşdirilməsi	Dairə seçki komissiyası	Protokol tərtib edildikdən sonra (10 gün saxlanılmaqla) M a d d ə 107.7	
51	Seçkilərin ilkin nəticələrinin Mərkəzi Seçki Komissiyası tərəfindən seçki dairəsi üzrə ümumiləşdirilmiş cədvəl şəklində dərc edilməsi və həmin məlumatların Mərkəzi Seçki Komissiyasının internet sahifəsində yerləşdirilməsi	Mərkəzi Seçki Komissiyası	Seçki dairəsi üzrə səsvermənin nəticələrinə dair protokollar Mərkəzi Seçki Komissiyasına təqdim edildikdən dərhal sonra M a d d ə 109.1	
52	Dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə məntəqə seçki komissiyalarının maliyyə hesabatının dairə seçki komissiyasına təqdim edilməsi	Məntəqə seçki komissiyası	Səsvermə günündən sonra 5 gün müddətində M a d d ə 96.6	2016-cı il iyunun 24-dək
53	Dövlət büdcəsindən ayrılmış vəsaitin daxil olması və xərclənməsi barədə dairə seçki komissiyasının maliyyə hesabatının Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi	Dairə seçki komissiyası	Səsvermə günündən sonra 10 gün müddətində M a d d ə 96.7	2016-cı il iyunun 29-dək
54	Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərin nəticələrinin yoxlanılması və yekun vurulması	Mərkəzi Seçki Komissiyası	Səsvermə günündən ən gec 20 gün keçənədək M a d d ə 171.2	2016-cı il iyulun 8-dək
55	Seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün Azərbaycan Respublikasının Konstitusiyaya Məhkəməsinə təqdim olunması	Mərkəzi Seçki Komissiyası	Protokollar yoxlanıldıqdan sonra 24 saat müddətində M a d d ə 171.2	

56	Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərin yekunlarının və nəticələrinin yoxlanılaraq təsdiq edilməsi	Azərbaycan Respublikasının Konstitusiyaya Məhkəməsi	Konstitusiyaya Məhkəməsi müvafiq sənədləri aldıqdan sonra 10 gün müddətində (yoxlama prosesi tələb etdikdə, həmin müddət artırıla bilər) M a d d ə l ə r: 171.1, 171.3, 171.4	
57	Yekun maliyyə hesabatının təqdim edilməsi (seçki fonduna vəsaitlərin daxil olmasını və xərclənməsini təsdiq edən ilkin maliyyə sənədləri də qoşulmaqla)	Namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiya, siyasi partiyalar blokunun maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri	Seçkilərin nəticələrinin rəsmi dərc edildiyi gündən ən gec 10 gün sonra M a d d ə 94.3.3	
58	Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş şəxsə deputat vəsiqəsinin verilməsi	Mərkəzi Seçki Komissiyası	Seçkilərin ümumi yekunları rəsmi dərc edildikdən sonra M a d d ə 173.3	
59	Dairə seçki komissiyasının protokolunda olan məlumatların tam şəkildə dərc edilməsi (həmin məlumatlar Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilə bilər)	Mərkəzi Seçki Komissiyası	Səsvermə günündən sonra 45 gün müddətində M a d d ə l ə r: 109.2, 174	2016-cı il avqustun 3-dək
60	Büdcə vəsaitlərinin istifadəsi, namizədlərin, qeydə alınmış namizədlərin seçki fondları vəsaitinin və siyasi partiyaların, siyasi partiyalar bloklarının vəsaitinin xərclənməsi barədə məlumatların Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Milli Məclisinə və kütləvi informasiya vasitələrinə təqdim edilməsi Göstərilən maliyyə hesabatının və məlumatların Mərkəzi Seçki Komissiyasının rəsmi mətbuat orqanında dərc edilməsi	Mərkəzi Seçki Komissiyası Mərkəzi Seçki Komissiyası	Seçkilərin ümumi nəticələrinin rəsmi dərci günündən sonra 3 ay müddətində M a d d ə 96.9 Hesabatın və məlumatların Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edildiyi gündən başlayaraq 1 ay müddətində M a d d ə 96.9	

61	Məntəqə və dairə seçki komissiyasının protokollarında olan məlumatların Mərkəzi Seçki Komissiyasının rəsmi nəşrində tam şəkildə dərc edilməsi	Mərkəzi Seçki Komissiyası	Seçki günündən sonra 6 ay müddətində M a d d ə 109.5	2016-cı il dekabrın 19-dək
----	---	---------------------------	---	----------------------------